



AVQUST AYINDA QANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ

Cari buraxılış –XVI, 05 sentyabr, 2021-ci il

LAWELS bloqunun Qanunvericilik yenilikləri buraxılışları Azərbaycan Respublikası qanunvericiliyinə edilən dəyişikliklər və digər yeniliklərin aylıq icmal üzrə cari və xüsusi buraxılışları ehtiva edir.

[Ana səhifə](#)

[Bütün buraxılışlar](#)

[Bizimlə əlaqə](#)

1. Azərbaycan Respublikası Prezidenti “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzaladı.

9 avqust 2021-ci il tarixli Fərmanla “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə əsasən “e-KOB evi” portalı haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.6-cı bəndinin icrası məqsədilə hazırlanmışdır və “e-KOB evi” portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsinin asanlaşdırılmasını təmin etmək məqsədilə yaradılmışdır.

Portalın formalaşdırılması, aparılması, arxivləşdirilməsi və digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası ilə bağlı məsələlərin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun



olaraq tənzimlənməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən portalın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görülməsi müəyyən edilmişdir.

Bundan əlavə, portalın formalaşdırılması və aparılması ilə bağlı zəruri tədbirlərin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə bu Fərmanla tapşırılmışdır. Həmçinin, Əsasnamədə “Biznes Naviqator” sistemi, “Sahibkarın elektron kabinet” kimi anlayışlara aydınlıq gətirilmişdir.

Daha ətraflı [buradan tanış](#) ola bilərsiniz.

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi.

2 iyul 2021-ci il tarixli Qanunla dövlət qulluqçularının pensiya təminatı məsələlərinə dəyişiklik edilmişdir.

Belə ki, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranması müəyyən edilmişdir.

Qeyd edək ki, bu Qanun 2020-ci il yanvarın 1-i tarixindən tətbiq edilir.

Daha ətraflı [buradan](#) tanış ola bilərsiniz.



3. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi.

Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi standartlar nəzərə alınmaqla, eyni zamanda bir sıra ölkələrin müsbət təcrübəsinə əsaslanaraq hazırlanmış “Əlilliyin müəyyən olunması meyarları”na görə əlillik dərəcəsinin ənənəvi üç qrupu əvəzinə orqanizmin funksiyalarının itirilməsi faizi və bundan irəli gələrək həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələri əsasında qiymətləndirilməsi yanaşması dəyişiklikdə əsas götürülmüşdür.

Bu yanaşmadan çıxış edərək “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının pozulması faizi” sözləri ilə, “I və II dərəcə əlilliyi olan” sözlərinin “orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəz olunub.

Eyni zamanda, stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində dərs məşğələlərinin təşkili qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etməsi qaydası da ləğv edilmişdir.

Daha ətraflı [buradan](#) tanış ola bilərsiniz.

4. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

9 iyul 2021-ci il tarixli Qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara aid münasibətləri tənzimləmək məqsədilə qəbul edilmişdir.

Qanunda bir sıra anlayışlara, o cümlədən, enerji, enerji effektivliyi, enerji resurslarından səmərəli istifadə kimi anlayışlara izah verilmişdir.

Azərbaycan Respublikasının energetika sisteminin etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi; enerji resurslarından səmərəli istifadə etməklə rəqabətə davamlı iqtisadi inkişafın təmin edilməsi; enerji resurslarından səmərəli istifadəyə xidmət edəcək əlverişli mühitin yaradılması, enerji effektivliyi üzrə tədbirlərə və yüksək effektiv texnologiyalara investisiyaların cəlbinin təşviq



edilməsi; enerji istehsalçıları, ötürücüləri, paylayıcıları, təchizatçıları və istehlakçıları, habelə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədlərindən biri kimi Qanunda öz əksini tapmışdır.

Qanunda həmçinin, müvafiq tələblərin pozulması halında yaranacaq hüquqi məsuliyyət məsələsinə aydınlıq gətirilmişdir. Belə ki, Qanunun tələblərini pozan şəxslər müvafiq qanunlarla nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacaqlar.

Qeyd etmək istərdik ki, Qanun 2022-ci il 1 iyul tarixindən qüvvəyə minəcək.

Daha ətraflı [buradan](#) tanış ola bilərsiniz.